

Türçümçilerimiz gürcü, tatar, rus dramaturqları ilə yanaşı, Avropa klassiklərinin məşhur əsərlərinə döndönmə mürcüet edirdilər. 1907-ci il qəzetlərinin yazdıqlarına görə adını gətirən İslaxlan ziyalı Şekspirin "Venetsiya tacir" və "İki veronalı" komediyalarını "Venedik taciri" və "İki qorxaq adları ilə türçümə edir. Elə həmin "Füyuzat" qəzeti özünün 8,1

"Kaspi" qəzetinin 29 mart 1891-ci il tarixli sayında göstərilir ki, Nəriman İbn Ziyad (tərcüməçilər Dadaş bəy yəzdə ilə Pirqulu Mürsəlzadə) Mustafə Əfəndinin "Qatili Kəri

Esmeralda RƏHİM

dərin hüznə başsağlığı verir.
